



RƏNA MİRZƏLİYEVA

## TALEHİNİ YAZAN ŞAIR

*Araz qanlı göz yaşımıdır,  
Azərbaycan yaddaşımdır.  
Həsrət ömür sirdaşımdır,  
Hardadır bu tale yazan?*

Oxocularla ilk görüşə "İlk görüş" kitabı ilə gələn, təleyindən şikayətlənən Xalıq Yusifoğluna (Xalıqova) tanrı xoşbəxt bir tale bəxş edib, şairlik nəsib edib: ürək sözlərini çatdırmağa yüksək insani keyfiyyətlərə, gözelliyə, halallığa vurğunluğu, doğma Azərbaycanın nurlu gələcəyinə inamı, Vətənə, torpağı, xalqa, təbiətə ürəkdən bağlılığı, saf qəlbli balacalara hörmət, məhəbbət və qayğını ifadə etməyə, nadan və cahillərin, naqışların qəmçilanmasına imkan verən "Qızıl Qələm" verib əlinə. Bundan sonra taledən "şikayətlənməyə" dəyərmi?

Xalıq Yusif oğlu Xalıqov (Yusif oğlu) 1950-ci ildə ziyanlı ailəsində anadan olub.

1968-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbi ni bitirmişdir. Bir müddət İsmayıllı rayon Əhaliyə Məşəti Xidməti Kombinatında hesabdar və meşə sənaye kombinatında fəhlə işləyib.

1970-1972-ci illərdə Rusiyanın Amur vilayətində hərbi xidmətdə olub.

1972-1976-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda oxuyub.

1976-1981-ci illərdə Quşencə kənd orta məktəbində müəllim, 1983-cü ilədək həmin məktəbin direktoru və zifəsində işləyib.

1983-1987-ci illərdə İsmayıllı rayon Qiyabi orta məktəbinin, 1987-2018-ci illərdə İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Həyat yoldaşı müəllim, üç övladı ali təhsilli dir. Dövri mətbuatda şeir və məqalələri ilə çıxış edib. Azərbaycan

Jurnalistlər Birliyinin, "İsmayıllı Yazarları" ədəbi-ictimai birliyin və "Dağ çiçəkləri" ədəbi məclisinin üzvüdür. Təqaüddə olan müəllim, "Qızıl Qələm" media və Həsən bəy Zərdabi mükafatçısıdır.

"İlk görüş" adlı şeirlər kitabının müəllfididir.

Lakin X.Xalıqov təkcə bu sahədə fərqlənməyib. Onun ədəbiyyata, xüsusən poeziyaya vurğunluğu çoxlarrı tərəfindən rəğbətlə qarşılanıb.

Əlbəttə, əsl poeziya gözəl düşüncə və gözəl fikir sahibinə, istedadlı şairə məxsusdur. Şairlər isə gözellilik aşığı, tanrıının sevdiyi bəndələrdir. Biz bu poeziya xirdarlarının fikir və düşüncələrinin köməyi ilə sözün ilahi qüdrətini duyur, dünyani tam şəkildə dərk etməyə çalışırıq.

Vaxtilə Rualo "Poeziya sənəti" əsərində yazırı: "Poeziyanı təsadüflər, müstəsnalıqlar, eybəcər qəribəliklər deyil, ümumi hadisələr cəlb etməlidir". Və onu da qeyd edək ki, poeziya hamının gördüyü, lakin ifadə edə bilmədiyi həqiqətləri açandır. Həm də yaxşı bilirik ki, ətrafımız poeziya materialı olan məsələlərlə doludur.

Lakin hamı bunları güclü bədii təxəyyül, dərin müşahidə və ümumiləşdirmə qabiliyyəti, bədii dil zənginliyi, elmlilik və məntiqilik, poetik və estetik baxış süzgəcindən keçirərək "söz incisi" yaradıb minlərin, milyonların qəlbinə yol tapa bilirmi?

Bu zaman maraqlı sual meydana gəlir: "Min illərin söz oyunu, "söz peyğəmbərləri"nin "söz dünyası"nın ələk-vələk etməsi indiki dövrün yazarlarını "problem situasiya" qarşısında qoymurmu?

İndiki dövrə bu suala cavab vermək, fərqli, poetik düşüncələrini minlərə, milyonlara sevdirmək, problemlərə özəl münasibət bəsləməklə, poeziya dili ilə incədən-inceyə yoğurub oxucuya çatdırmaq hər adamın işi deyil. Və qəm-kədər sevincli dünyadan təzadları qarşısında mat qalandır:

*Araz qanlı göz yaşımdır,  
Azərbaycan yaddaşımdır.  
Həsrat ömür sirdaşımdır,  
Hardadır bu tale yazan?* - deyən, bu mənada müqəddəs sözün ifadə etdiyi ideyaları əldə qələm edib, pedaqoq və şair kimi özür adlı taleyində günü-günə calayan, qəlbində daş kimi asılmış problemləri poeziya dili ilə çözələməyə çalışan Xalıq Yusifoğlunun sinəsində insanlara sevgi ilə çirpinan humanist, xeyirxah, milli olunduqca da bəşəri dəyərləri bütün qanı və canı ilə qorumağa hazır vətənpərvər, el-obaya dərindən bağlı, nəcib, alicənab, dağ çayı kimi şəraqlər, ümmən kimi təlatümlü bir ürək döyüñür, eyni zamanda bu ürəkdə saf, təmiz hislər və düşüncələr yuva qurub. Bu düşüncələr yalnız məzmununa görə deyil, poetik ifadə imkanlarının zənginliyinə, saflığına və təmizliyinə görə de seçilir.

Maraqlı yazı tərzi ilə seçilən publisistik məqalələri, xüsusilə müsahibələri çap olunsa da, biz onu istedadlı və orijinal şair kimi tanıyırıq. Şairliyi və publisistikası arasında bir təzad, eyni zamanda oxşarlıq da yoxdur.

X.Yusifoğlu oxucularla ilk görüşə elə "İlk görüş" kitabı ilə gəlib. Kitaba toplanan əsərlər onun poeziyaya necə məsuliyyətlə yanaşlığından xəbər verir.

Bu anda ustad şairimiz Bəxtiyar Vahabzadənin dəyərli fikirləri yada düşür: "Həqiqətən şeir mənim sənət qayəmdir. Çünkü meydana gələn meydana getirənin, həqiqətən, imanıdır, əqidəsidir. Buradan deyə bilərik ki, yazdığım şeirlər hissimin, fikrimin, əqidəmin ifadəsi olmaqla, mənim imanımdır, dünənimdir, həyat qayəmdir". ("Ömürdən səhifələr")

X.Yusifoğlu böyük bir missiya ilə yola çıxıb:

*Bu torpağın oğulundan, qızından  
Ürək dolu danışmağa gəlmışəm.*

Bu mənada o, uzun, müqəddəs, uğurlu bir yolu sonsuz, enişli-yoxuşlu olacağını çox yaxşı başa düşüb və bunlar onu qorxutmayıb. İnamlı həmin yola qədəm qoyub və səhv etməyib. Yaradıcılığı ilə tanış olduqca el-oba, Vətən məhəbbəti ilə döyüñən bir ziyalı, bir vətəndaş düşüncələrini görürük. Bu vətəndaş milli-mənəvi dəyərlərimizə sadıqdır, xalqını, millətini ürəkdən sevir, təbiət və həqiqət aşığıdır. Canında, qanında duyğusal insani hisləri yaşıdır, qəlbinin diktə etdiklərini qələmə alır.

Mövzuları müxtəlif olsa da bəzən zəiflik müşahidə edilsə də, yaşadıği dövrün, mühitin, daha geniş mənada dünyamızda gedən proseslərə biganə qalmamış, öz kiçik səsini haqqın, ədalətin səsinə qatmaq, haqsızlığa meydan oxumaq, ətrafdakı gözəllikləri, bəşəriyyətə xas olan mənəvi dəyərləri, həyat eşqini, sevgi duyğularını - bir sözlə, insana xas olan yaşantıları qələmə alıb. Bütün bunlar vətəndaş, ziyalı qəlbindən süzülüb gələn yaşantılardır.

X.Yusifoğlu da elə ilk şeirlərdən iç dünyası elm işığı ilə dolu, deməyə sözü olan, sözü-söhbəti, sözün əsl mənasında, poeziya, fəlsəfə ilə bağlı, lirik qəlbini və düşüncəsini poetik fikir üstündə kökləyən, bəşəriyyəti düşündürən problemləri qələmə almağı və oxucuya sevdirməyi bacaran ziyalı və şairdir.

Şeirlərinin sonunda tarixin olub-olmamasının öz poetik seviyyəsinə görə onların nə vaxt yazıldığından fərqli və varmır. Çünkü hər bir şeirində nəsə yeni söz demək və ya dəfələrlə deyilmiş sözə yeni nəfəs vermək cəhdii hiss olunur. Bir çox şeirlərində məlum mövzulara müraciət edir və məlum bədii priyomlardan istifadə edir. Amma fərq ondadır ki, şair oxucunu səmimi hislərlə yaşada bilir.

Müdriklər deyirlər ki, şairlər öz taleyini yazırlar. Lakin məsələ ondadır ki, bu tale təkcə özünə aid deyil, belə düşünənlərə aiddir və hamının qəlbinə hakim kəsilən özünüñ duyğularıdır ki, ürəkdən dilə, dildən sözə çevrilir.

O, əsl şairlər kimi insanla dərđləşmək, sevənlərin sevgisinə bir şirinlik qatmaq vəfəsizlərə tənə etmək, nadanları, cahilləri söz atəşinə tutmaq üçün əlinə qələm götürüb yanan, hər şeydən qəlbi alışib-yanan şairdir. Mövzu dairəsi isə çox geniş və rəngarəngdir.

Onun şeirlərində dünyani, həyatı, təbiəti, insanları sevən mögrur bir vətəndaş obrazı ilə qarşılaşırıq. Bu vətəndaş milli-mənəvi dəyərlərimizə sadıqdır, xalqını, millətini ürəkdən sevir, təbiət və həqiqət aşığıdır. Canında, qanında duyğusal insani hisləri yaşıdır.

Yaxşı bilirik ki, şair ürək sahibidir. Ürəyin isə savaşı olmur, onun ilham adlı qol-qanadı olur. Şeirin müəllifi ürəkdir. Onu vurğusu ürəyin səsi, ritmi, ürəyin döyüntüsüdür.

Məhz buna görədir ki, ürəyinin diktə etdiyi həqiqətə güvənir və bu həqiqəti dərindən anlayır, yaradıcılığında bu reallığı ifadə etməyə çalışır: şair gərək yaşıdıığı dövrün, mühitin, daha geniş mənada cəmiyyətin və dünyadan olaylarına biganə qalmaya, öz səsini haqqın səsini qata, haqsızlığa meydan oxuya, gözəllikləri, insana xas olan mənəvi dəyərləri, həyat eşqini, sevgi duyğularını şeirə gətirə və onlar oxucu qəlbinə yol tapan.

Və bu qədər hisləri ürək şəhərciyində gəzdirən şair onları böyük hərfli "İnsan" adını daşıyanların düşüncəsinə ötürür, özü də adı dillə deyil, müqəddəs söz xəzinəsiylə, poetik təfəkkürüylə. Bu "ötürmə"də, "köçürmə"də müdriklilik rəmzi olan müqəddəs pedaqoq ruhu, nəsihəti, üslubu, sözü, fikri, yaxşı işlərin nəticəsini görmək hissi duyulur. Bu mənada "Oğluma nəsihət" şeiri çox maraqlı və düşündürür. Buradakı insani məhəbbət bütövlükde soydaşlarımız üçün həyatı boyu əməl edəcəkləri faydalı fikirlərdir.

Kitabda insanın hiss və duyğularının məhsulu olan şeirlərlə yanaşı, təbiət, Vətən, torpaq haqqında yazılmış şeirlərə geniş yer verilib. Və bu şeirlərdə Vətən, yurdı sevgisi ön plandadır.

Coşqun, sürətlə axan dağ irmaqları.... Onlar necə də bir-birinə bənzəyir. Lakin diqqətlə qulaq asdıqda hər birinin öz səsini, öz nəgməsini eşitmək olur. Bu nəğmə bir vətəndaşlıq harayı, bir vətənpərvərlik mahnisidir. Damlalar nəhrər yaratdığı kimi, ayrı-ayrı insanların vətənpərvərlik duyğuları da birləşib vətənə sevgi haləsi yaradır. Bütöv Vətən duyğuları isə hər bir insanın göz açdığı, ayaq açıb yeridiyi torpaqdan, elindən, obasından başlanır. Şair çox doğru yazar:

*Dağ çayıtək axa-axa bulandım,  
Öz obama qarışmağa gəlmisəm.*

Və o, ürəyində olan günlərin el-obanın şad günü olduğunu bəyan edir:

*İlin gözəl çağlarında  
Gülə-gülə el oynası.*

Məhz buna görədir ki, yaradıcılığında vətənpərvərlik duyğularının ifadəsi olan şeirləri qırmızı xətlə keçir. Eyni zamanda onlar sanki əbədi bir səmimiyyət donuna bürünüb şairin ilham bulağını coşdurur:

*Dağda böyümişəm, dağlar oğluyam,  
Məskənim olubdur bu dağlar mənim.  
Yatmışam, yorğanım duman, çən olub,  
Çalıbdır laylamı bulaqlar mənim.*

*Palida söykənib göylərə baxsam,  
Bir əlcim buludu sinəmə sixsam.  
Leysana qovuşub, ümməna aksam,  
Axdıqca ilhamım ha çağlar mənim.*

Bəli, şair bir Vətən övladıdır. Bu övlad isə müqəddəs Vətəninə heç vaxt xain çıxmayaçaqdır. "Vətən oğlu" şeiri bu duyğulara bir açıdır.:

*Obam söndü, sobam getdi,  
Abad yurdum, obam getdi.  
Yurdum getdi, yuvam getdi,  
Qeyrət, namus qaçan yerdə*

*Dağ oynadar el yerindən,  
Vur düşməni peysərindən,  
Yer oynasın məhvərindən,  
Ərənlərin çatan yerdə.*

*Vətən oğlu, qeyrətə gəl,  
Cəsarətə, qüvvətə gəl.  
Yurd talanib, dəhşətə gəl,  
Düşmən bizi çatan yerdə.*

"Bu bir parça xalis qızıl külçəsi şairin dağ ürəyindən qopub düşüb. Bu, güclü elegiya, xalq ağilarına bənzəyən ittiham qarışqı fəryad, bayraqımız altına həkk olunmalı müqəddəs çağırışdır". (Ağasən Bədəlzadə)

Şairin vətənpərvərlik ruhunda yazdığı şeirləri bütövlükdə "Vətən şeirləri" adlandırsaq və "Oğluma nəsihət" şeirində onlara "epiqraf" saysaq, bu, çox müdrik qərar olardı.

Şair Vətənin "daş" salnaməsi olan adı bir daşın qədərini bilməyə, öpüb-əzizləməyə, qorumağa, çağıraraq öz müdrik fikirlərini təlqin etməyə çalışır: Daşın da daş yaddaşı olduğu üçün onu qürbətə tullama, çünkü onun da göz yaşı olur. Kağız olmayanda ulu babalar Vətən tərixini o daşlara yazıblar. Biz də Vətən daşıyıq. Babalar Vətənlə Daş sözlərini qoşa yazıblar. Hərə Vətəndən bir daş çölə atsa, yurdunu boş qoyar. Daşları bir yerə topla, vaxt gələr gərəyin olar: düşmənə tullasan, silahdır, yurd salsañ, diləyin olar. Bu daşlardan saraylar ucalt ki, düşmən sənin qüdrətindən heyrətə gəlsin. Qoru bu daşları ki, düşmən başına tökə biləsən. Torpağı, daşı tullasan, düşmən qarşısında diz üstə çökə bilərsən.

X.Yusifoğlu Tanrıının öz əli ilə sığal çəkdiyi zümrüd

meşələrin, ayna bulaqların, qıjılılı dağ çaylarının, zəngin heyvanlar aləminin bu yerlərə xüsusi yaraşlıq verdiyi bir torpağın övladıdır. Və səhərlər bülbüllərin xoş avazını dinləmiş, ayaqlarını güllərin üzərindəki səhər şəhi ilə yumuş, günəşin al şəfəqlərində qurutmuş, təbiətin bu gözəllişli şairin qəlbini xoş hislər yuvası etmişdir. Buna görə də o, təbiətə bağlı şairdir. "Xalıqın təbiət şeirləri sadəcə seyirçi bir şairin düşüncələri deyil, sadəcə impressionist təəssüratlat deyil, onun bu tipli şeirlərdə təbiətin özü dil açıb danışır, təbiət susanda isə şair onun tərcüməni olur". (Ağasən Bədəlzadə)

Hər fəsildə də şair ovqatına özünəməxsus şəkildə köklənir. Və bu şeirlər təbiətə sevgidən yaranır. Təbiəti ürəkdən sevəsən ki, onun gözəlliyyindən söz aça biləsən. Gərək o məkanı sevəsən, əzizləyəsən ki, qəlbində vətənpərvərlik duyğuları artsın, çıçəklənsin, yeni-yeni arzulara rəvac versin. Məhz bu mənada şairin yaradıcılığında Vətənə məhəbbət hissi çox güclüdür.

Vətənə - onun dağına, daşına, meşəsinə, çəməniňə məhəbbət və bağlılıq, bəşəri hislər Xalıq yaradıcılığının nüvəsini təşkil edir.

Əsərlərini oxuduqca dağlı-aranlı ellərimiz, abad yaşayış məskənlərimiz, güllü-ciçəkli yaylaqlarımız, diş göynədən bulaqlarımız xəyalımızda canlanır.

"Bahar gəlir" şeirində bu duyğular daha təbiidir:

*Yaşillaşır six meşələr,  
Qonçut gülü, bənövşələr.  
Kol dibini quş eşələr:  
Bahar gəlir, bahar gəlir.*

Yaxud "Duman" şeirində olduğu kimi müxtəlif məcazlarla təbiətin bu ağ duvağını belə vəsf edir:

*Uçar asta-asta, uçar quş kimi,  
Çırplılar daşlara vurulmuş kimi.  
Yapışar yamacdan yorulmuş kimi,  
Dərədən yel kimi şütyüyər duman.*

Şair üçün yurdun hər dağı, qayası, daşı, torpağı, məməri, ocaqlarımız, and yerlərimiz - hamısı şeir obyektidir:

*Çəmənlərin al laləsi,  
Üstündə sübhün jaləsi.  
Gəlir bülbülin naləsi,  
Gəl, gülüm hey, gəl, gülüm hey.*

"İsmayıllıda" şeirində isə o, Vətən torpağının bir parçasını tərənnüm etməklə, bütün məhəbbətini izhar edir.

Şairin canlı təbiətin yüksər mütəssəməsi sayılan dağlar haqqında şeirləri daha cəlbedici görünür. Birinci "Dağlar" şeiri həm vətənpərvərlik duyğularını ifadə etdiyinə görə, həm də təsirli məcazlarla yadda qalır: Duman örəpəyini üzünə çəkəndə köç edən gəlinə bənzəyən dağlar, üstündən adlayan çıçəklərini da kəmər tək belinə bağlayıb. Köksündə yarası ağırdığına görə, insanları pərişan etməməkdən ötrü dumana bürünüb ağlayır.

Daşlara həsr olunmuş ikinci şeir də maraqlı, məzmunlu və mənalıdır. Şair ana dizinə həmişə rahatlıqla baş qoyduğu kimi, son nəfəsdə onun daşının, kəsəyinin üstündə uyumaq istəyir:

*Gözüm yolda, könlüm səsdə,  
Axır gündə, son nafəsdə,  
Bir kəsəyin, daşın üstə,  
Mən başımı qoyum, dağlar!  
Qoynunuzda uyum, dağlar!*

Ürəkdən gələn bu misralarda ustad Səməd Vurğunun "Dağlar" şeirinin şirinliyi, səmimiliyi duylular:

*Binələri çadır-çadır,  
Çox gəzmışəm özüm, dağlar.  
Qüdrətini sizdən aldı  
Mənim sazım, sözüm, dağlar.*

"Dağlara gedək" şeiri də saflıq, təmizlik inamı ilə yogurulub. Şair bu ümidi də dostlarını dağlara çağırır:

*Gəl gedək dağlara, gəl, gedək vallah,  
Abır da, həya da dağlarda qalib.  
Gəzək yaylaqları hər axşam, sabah,  
Böyüklik, kiçiklik dağlarda qalib.  
Ürəyim dağlarda, dağlarda qalib.*

Məzmununda "Şair, nə tez qocaldın sən?" şeirinin ruhu duyulan "Burdan Səməd Vurğun keçib" şeiri də ustad şairin vətənpərvərlik duyalarını ifadə etmək baxımından da diqqətəlayiqdir:

*Düzü keçib dağa qalxdım,  
Çəmənlərdə çələng taxdım.  
Çəşmə olub çaya axdim,  
Qucaqladı sular məni  
Piçıldadı bu kəlməni:  
Burdan Səməd Vurğun keçib.*

"Gəlmisəm" şeirində Vətən torpağı, havası üçün dərrixan qərib könlün çırpıntıları duyular, doğma el-obaya bağlı insanlarını ürək dolusu vəsf etməyə qayıtdığını fəxrlə bəyan edir:

*Bu torpağın oğulundan, qızından  
Ürək dolu danışmağa gəlmisəm:*

Bu mənada "Düşüncələr" şeiri də çox düşündürücüdür. Həyatın bərkinə-boşuna düşüb çox dərs alıb, bu dərslərdən nəticə çıxarıb: həm özü, həm də başqaları üçün yaşamağı öyrənib. Körpəlikdən dünyanan çətinliyinə sinə gərib, dözüb, bəd hisləri ürəyinə yaxın qoymayıb. Torpağından qüvvət alıb, coşub, çeşmə olub çaya dönüb daşib, boş güməni ömürdən saymayaq bir fikrə gəlib:

*Bu torpaqda yüz yaşasam doymaram.*

"Bilmirik" şeirinə M.Arazin məşhur misralarını epiqraf seçən şair ürək ağrısı ilə Vətənin taleyinə biganə qalmamağı məsləhət görür:

*Yaman biganayık, niyə ürəkdən,  
Can Vətən, hayqırıb coşa bilmirik?  
Qayasında mamırlaşa bilmirik?!*

Və yaşıdagı müddətdə xalqının hünərindən, eşqindən ilhamla gələrək misraları düzüm-düzüm düzər, müdrik bir fikri bir daha təsdiqləyər:

*Xalqı sevsən, sən xalqınla yaşarsan,  
Onunla bir çağlayarsan, daşarsan.*

Şair "Mənim" rədifli şeirində də özünün dağda böyüüb dağlar oğlu, yatanda yorğanının duman, çən olduğu, bulaqlar laylasını çaldığı, sərvətini, varını təmənənasız ərmağan etdiyi üçün dağlara minnətdardır. Bu da

ona İlham verib, təbini coşdurub, ürəyini boşaltmağa imkan verib.

"Könül yaxılardan yaxşları sev" misrası ilə başlanan "Nə çəkər" şeirində insan üçün vacib olan mənəvi cəhətlər tərənnüm olunur. Bu müdrik fikirlər atalar sözlərinə, məsəllərə elə qaynayıb-qarışır ki, onları bir-birindən fərqləndirmək çətin olur: Qızaran yanağın tumarı əksilsə, bir oba yerindən köçə, kimsəsiz közərən ocaq, üstə gələni olmasa, nanəli, yarpızlı bulaq, sübhün jaləsi yoxdursa, gül-ciçək, otlaq, üstündə qurub-yaradan olmasa, Vətən, torpaq nə çəkər? - sualları ilə düşüncəyə dalaşın şair, yənə vətənpərvər bir övlad kimi müdrik fikrə dalır:

*Torpaqdan qüvvət al, torpağa bağlan,  
Bu yerə, bu göyə, bu dağa bağlan.  
Bax, onda olarsan sevimli oğlan.  
Görüb qüdrətini qorxaq nə çəkər?*

Şairin vətənpərvərlik duyalarının gözəl ifadəsi olan "Vətən oğlu" şeiri daha mənalıdır. Burada təzadlar vasitəsi ilə etdiyimiz səhvləri, on vacib mənəvi dəyərlərimizə xain çıxdığımızı ürək ağrısı ilə sadalayır: Ocaqlarımız söndü, abad yurdlarımız getdi, qaçan qaçıdı, ölen öldü, biz ağladıqca düşmən güldü, başımıza kül ələndi. Belə vaxtda oturmağın, səbir eləməyin faydası yoxdur. Və nə qədər gec deyil, kökümüzə, soyumuza sadiq çıxmağı xatırladır:

*Vətən oğlu qeyrətə gəl,  
Cəsarətə, qüvvətə gəl.  
Yurd talanib, dəhşətə gəl,  
Düşmən bizi çatan yerdə.*

"Sapı bizdən baltalar" şeirində bir Vətən övladı kimi yana-yana dərdlərimizdən səhbət açır, heç nəyə baxmadan ümumi məqsəd uğrunda birləşməyin vacibliyini vurgulayır.

Şair bu mövzulu şeirləri ilə bütün nəsillərə ruh verəcəyi, onlarda qürur və inam hissini gücləndirəcəyi qənaatinə gəlir.

Xalqın lirikası saf, təmiz olduğu kimi, təbiidir, şəffafdır. Kitabda yer ayrılmış məhəbbət şeirləri də səmimidir. Burada həqiqi, real eşqin çırpıntıları duyular və ürəkdən bağlandığı bir sevgi daha çox diqqəti cəlb edir. Onun sevənləri saf sevgi duyuları ilə yaşayır, nəfəs alırlar. Heç zaman bu sadiq, təmizlik, ülvilik onları tərk etmir, sevgi yolundan döndərmir.

Bu düşüncələr yalnız məzmununa görə deyil, poetik ifadə imkanlarının zənginliyinə, saflığına və təmizliyinə görə də seçilir. On əsası onun poeziyasında lirik qəhrəmanlarının qeyri-adi sevgilərini, hiss və duyularını elə qeyri-adi poetik detallarla da təsvir edir. Aşıq sevdiyini Tanrı verən ömrünün qədərinə qədər sevəcəyinə israrlıdır. Sevən kəs adətən, sevdiyi kəsdən incik düşər, küskün olar. Bu incikliklər onları ayırmadan daha çox birləşdirir. "İkimiz kimi" şeirində belə dərin sevgi ilə yaşıdagına görə məmənunluğunu bildirir:

*İllər də ayrı düşdü  
Nakam sevgimiz kimi.  
Belə sevən görmədim  
Elə ikimiz kimi.*

Aşıq özündəki xoş halları görəndən sonra başa düşür ki, bu, insan həyatını zinətləndirən sevgi imiş. "Bu imiş" şeirində həmin xoş duyğular öz əksini tapıb:

*Lal olub donub qaldım,  
Dərdlərə qonub qaldım.  
Alışib yanib qaldım,  
Demə, bu sevgi imiş.*

"Yetəydim" şeirində isə sevdiyi gözəlin əzablarına məlhəm olmayı arzulayır:

*Qulac-qulac saçlar düşüb gərdənə,  
Canım qurban, mən nə verim mərdə nə?  
Tutulmuşam bir dildarın dərdinə,  
Qaça-qaça o dildara yetəydim.*

"Səni" şeirində də mənalı fikirlər şirin şəkildə ifadə olunub:

*Yandırırsan oduna,  
Qurban olum adına.  
Minib sevgi atına,  
Tərkə mindirim səni.*

Hər bir sevən kəsin həyatında yaddaqlan anlar çox olur. Lakin sevənin sevilənlə ilk görüşü daha gözəl və həyatına xoş duyğular bəxş edən, cılıyən dəqiqələr olur. İnsan qəlbinin ilk duyğulu anları həmişəlik yaddaşa həkk olunur. Bu unudulmaz duyğulardan biri də heç vaxt unudulmayan ilk məhəbbətdir. Şair də bu təmiz hisləri özünə məxsus şəkildə "özələyir": günəş qədər təmiz, dəniz qədər təlatümlü, kime acı, kime dadlı, kim piyada, kimsə atlı, Leyliyə Məcnun olub alovlardan, odan keçən, sevinc əkilib qəm biçilən, eşqinin qiblegahı, fərmanı yaman olan ilk məhəbbət ("ilk məhəbbət") onun da qəlbini yaralayıb. Lakin gözəl insani hislər bəxş edib və bu xoş arzuların səcdəgahı olan anlar digər nikbin hislərin əsasını qoyub və heç vaxt yaddan çıxmayaq:

*Sənsiz qalib hər şey daddan,  
Keçməliyik biz bu oddan.  
Heç çıxarmı, gülüm, yaddan,  
İlk məhəbbət, ilk məhəbbət.*

Və sevdiyi insanla yaşamaq isə ona yeni ruh verir. Əllərini əllərindən üzməz, gülüşündən çıçəklər açar, yorulsa, qollarının üstü var, üşüsə, sığınan köksündə qəlbinin odu, istisi var, ölüncə keşikcisiidir. Ay da, gün də həsədlə ona baxır. Lakin aşiqin ən böyük xəzinəsi, əlçatmaz istəyi sevgilisinin ismətidir ki, onu əbədilik yaşadacaqdır. Ona sadıq qalmayanlar isə şairin qınaq obyektidir. Bir şeirində olduğu kimi:

Qəzetlərdən birində yazılmışdı ki, qadın ərini və körpəsini atıb bir tələbəyə ərə getmiş, bir neçə aydan sonra peşmanlayıb geri qayıtmışdır. Şair qadınlarımıza yaraşmayan bu hərəkəti pisləmiş, ataların "sonrakı peşmançılıq fayda verməz" deyiminə əsaslanmış və fikrinin təsdiqi üçün məşhur bir şairin misralarını sitat götürmişdir:

*"Sən dəniz qoynuna atılmış çıçək,  
Dalğalar üstünə atılacaqdır.  
Saxta məhəbbətin saxta sənədtək,  
Nə vaxtsa üstünə tullanacaqdır".*

Bu şeir indiki dövrün bəzi hadisələri üçün də iibrətamızdır.

"Gəlir" şeirində də çox vacib məqamlar, müasir gənclərin tərbiyəsi ilə bağlı narahatlıqları ifadə olunub: əlində telefon, əynində dar şalvar, qulağında qulaqcıq, uzun dirnağını boyayıb ətrafına biganə olan bir qızın aqibəti - yixilib yaman günə qalması əks olunub.

Qeyd etdiyimiz kimi, şairin mövzuları rəngarəngdir. Şairə görə mənəviyyatsızlıq, rəzillik, haqsızlıq, başqasının cibinə girib onun hesabına cəmiyyətdə "nüfuzlu" olan, adı insan, özü hənsi varlıq olması bilinməyənlərin hərəkətləri nifret doğurur. Və əslində insan kimi doğulub heyvan kimi yaşıyanlara nifret edir. Bu mənada şeirlərinin qəhrəmanları ilhamdan çox, nifret doğurur və nifretdən yaranır. Və şair həmişə haqqın tərəfində durmuş, əks halda özünü qınamışdır:

*Fağırə, yetimə arxa olmuşam,  
Dəliyə zopayam, zəliyə duzam.  
Haqsızdan haqlının haqqın soruşan,  
İnləyən kamanam, kükrəyən səzam.*

Bir ziyanlı kimi o, yaxşı başa düşür ki, acgözlük, tamahkarlıq, təkcə adamların deyil, bütövlükdə cəmiyyətin tənəzzülünü sürətləndirir. Bundan başqa, nadanların, qərəzli adamların dedi-qodusuna, böhtanlara uyan insanların əməllerini də görməyə gözü yoxdur. Bəzən təmiz qəlbli, intizamlı bir insan qısqanlığa tuş gəlir, nadanların, qərəzli adamların dedi-qodusuna, haqsız hücumlara, böhtanlara, təqiblərə, təzyiqlərə məruz qalmasına səbəb olur. Bəzən isə qeyri-rəsmi qadağalara, sün尼 maneələrə, mənəvi təqiblərə, hədələrə məruz qalır. Yazlarını çap etdirə bilmir. Bu zaman onun dünyadan gileyi başlar. Həmin düşüncələr "Saqqalın ağarsın sənin, a dünya", "Dünyadan giley", "Aman", "Bir il də getdi" şeirlərdə maraqlı tərzdə mənalandırılır. Və bütün bunlar, əlbəttə, bir insan kimi qəlbini sıxır, onlardan yaxa qurtarmağı arzulayır:

*Yalançılar içindəyəm,  
Talançılar içindəyəm.  
Böhtançılar içindəyəm,  
Dünya, mənə ləzzətsizsən.*

*Bulud kimi dolhadolan  
Taleyimə, vallah, qulam,  
Çətin səndən razi qalan,  
Dünya, mənə ləzzətsizsən.*

Şairin "Əymə" şeirində ustad Musa Yaqubun "Tərəzi" şeirinin təsiri duyulur. Burada insan adına yaraşmayan hərəkət edənlərin əməllərinə görə əzab çıxən şairin duyğu və düşüncələri öz əksini tapıb. Şairin nəsihətləri düşündürүcüdür: insanlıq tərəzisini əymə, olan düzümüzün düzünü əymə. Qurub-yaradanın dizini, haqlının sözünü, düzünün yolunu əymə. Doxsanında əl saxla, yüzünü əymə. Əyri dil, əyri əl səndədir, astarı əysən də, bezini əymə. Mənə çatan sözü özümə daniş, gözünü əymə, kişisənə, dizini əymə.

Şairin bir şeiri də "Musavari" adlanır. Şeir M.Yaqubun "Əlimi əlinə öyrətmə belə" şeirinə nəzirə kimi yazılsı da, məzmunu fərqlidir. Əsərdə vəzifə kreslosuna

oturandan sonra iştahası daha da artıb, hətta dostundan da hər dəfə nəsə uman, onu görmeyə gözü olmayan rüşvətxor bir müdirin sözlə "portreti" yaradılıb:

*Əllərim öyrəşib pay-püs almağa,  
Gözlərim öyrəşib ələ baxmağa.  
Əğər get-gəlişin olmayacaqsə,  
Pay vermək vərdişin olmayacaqsə,  
Ay kişi, yeri get, uzaq dur məndən.  
Görünmə gözümə əzaqdan, gendən.*

"Cibnamə" şeirində isə rüşvətxor bir məmurun öz cibinə müraciəti verilərək iç üzü açılır:

*Tutub burdu biləyimi  
Yerə vurdum kürəyimi,  
Xəncər kimi ürəyimi,  
Neçə yerdən deşdi cibim.*

"Haqq" şeirində də belələrinə müraciətlə daxili düşüncələrini ifadə edib. Qeyd edir ki, ulu babalarımız haqqı sönəməz işiq kimi gözlərində gəzdirliblər. Hər na-haqqı udaraq bu dünyada haqqı gəziblər.

Onlar bu yolda Nəsimitək dabanından soyulub, Koroğlunun atası tək gözlərindən ovulublar. Məcnunun gözlərində Leyliyə dönüb qalıb, Kərəmin sazında alovlanıb, sönüb qalıqlar. Bəzən zindanlara atılıblar. Bir sözlə, başlarına olmazın əzablar gəlib. Və nəhayət, şairin ürək ağrısından sualı səslənir:

*Duracaqsan haçan, Allah,  
Haqlıların dayağında.*

Şairin bir çox şeirləri, o, cümlədən dörtlükleri də etraf aləmdəki naqışlıkları əks etdirmək cəhətdən çox mənalı və maraqlıdır:

*Qanad taxsaydı dəvə,  
Qalmazdı uçmamış dam.  
Nə yaxşı ki, çox deyil,  
Dəvəyəbənzər adam.*

"Keçmiş unudana" şeirində vəzifə kursusunda oturub ayağının altını görməyənlərin aqıbəti tutarlı dəllilərlə sübut olunur:

*Onu-bunu yola-yola,  
Dadanmışan haram pula.  
Müftə gələn yağılı yala,  
Bic-bic baxıb dinməyin var.*

Şairin "Gəlməz" şeirində isə sərvət düşkünlərinin əməlləri tənqid olunur:

*Yığar sərvət, gözü doymaz,  
Yığdığını gözdən qoymaz.  
Guya bilmir, saymaz-saymaz  
Gələn qalmaz, gedən gəlməz.*

Nəhayət, insan ömrünün müvəqqəti olmasını xatırladaraq, belələrinə illəri yelə verməməyi tövsiyə edir:

*Dünya belə qalan deyil,  
Boşaldımı, dolan deyil.  
Demə, Xalıq yalan deyir,  
İllər gedir, ömür bitir.*

Bəzən insan düşünəndə ki, söz xırıdarları - şairlər işlənməyən söz, mövzu qoymayıblar, sanki əl-qolun boşalır, yanına düşür. Qəlbin, düşüncən təşnə kimi yeni nikbin fikirlər arzusuna həsrət qalır. Fəqət bu, çox davam eləmir. Qələm sözə elə təzə naxış vurur ki, insanın

düşüncəsinin hüdudsuz olduğu qənaətinə gəlirsən və nikbin notlar üstə köklənirsən. X.Yusifoğlunun bir çox əsərləri də buna əsas verir. Onun ana haqqında şeiri üzərində düşünərkən gözümə bir qəzet parçasındaki aşağıdakı misralara sataşdı:

*Ana!  
Gələndə təbəssümünü  
Gətirmişdim özümlə...  
Təbəssümündən  
Heykəl qoymuşam  
Otağında sənə,  
Dolanıram başına  
Döñə-döñə...*

Bax budur əsl poeziya. Poeziyanın gücü də elə burasındadır.

X.Yusifoğlunun da şeirində ana həsrətilə yaşayan bir insanın könül çarpıntıları özünəməxsus bir şəkildə təcəssüm etdirilmişdir. Müəllif bir neçə misra ilə ana ucalığı haqqında dolğun bir lövhə yarada bilmisdir:

*Kişi tək sərt idin, ana tək ipək,  
Qəlbində çağladı min arzu, dilək.  
Sənsiz ürəyim də döyüñür titrək,  
Örəmir qəlbimin qarı, ay ana!*

Şairin qəlbini, sözü, poeziyası şifahi xalq ədəbiyyatı, aşıqların sazı üstə köklənib. Hiss edirsən ki, şifahi ədəbiyyatımıza yaxından bələddir, aşiq poeziyasına biganə deyildir, bədii üslub baxımından da püxtələşib. Bütün bunlar isə oxucuya hissi-emosional təsir bağışlayan məqamıdır.

Şairin "Ələkçi" şeiri Hüseyin Arifin məşhur "Meşəbəyi"ni xatırladır. Sadə bir ələkçinin dini adətlərimizə canla-başla necə əməl etməsi, yeri düşdükə sazı sənət-karlıqla dilləndirməsi, aşiq ədəbiyyatımızdan hali olması, Vaqif, Vurğun yaradıcılığının aşığı, olması xalqımızın yüksək mənəviyyatından xəbər verir. Bu mənada şairin Azərbaycan aşiq yaradıcılığına layiqli töhfələr verən ustad Aşıq Yanvar istedadına pərəstişi də təbiidir. Aşıqın zəngin yaradıcılığı neçə-neçə duyğusal qəlbə alovlandırdığı, yaradıcılıq eşqi ilə silahlandırdığı, yeniyeni ideyalar üstə köklədiyi kimi, onun da xoş hislərlə dolu ürəyini ehtizaza gətirmişdir. Buna görədir ki, başqa yaradıcılar kimi "dəstədən geri qalmır" (S.Vurğun), bir ustad xeyir-duası almaq üçün aşığa ərməğan edir:

*Əsən bahar küləyimi?  
Yaysın arzu, diləyimi.  
Verim, apar ürəyimi,  
At çaylara, sel oynası.*

Bir dəfə isə aşığı bihal görən şair çox kədərlənir: Şirvanın qocaman qartalını ağır məclislərin yaraşığı kimi görmək istəyir:

*Doymadiq məclisdə oynamağından,  
Şirvan torpağının Cünunu Yanvar.  
"Qocaldım" - söyləmə, yarşmur sənə  
Sazının, sözünüün Məcnunu Yanvar.*

İstedadlı qələm sahibi kimi X.Yusifoğlu ədəbiyyatımızın vurğunuñdur. O, klassik sənətkarlarımızın yaradıcılarına dərindən bələddir. Şairin etalon saydığı ustalardan biri də Musa Yaqubdur. Bu da təsadüfi deyildir.

Bitməz-tükənməz poeziya yolunda bir çox sənətkarlarımız kimi "qərəzsiz xeyirxahlıq" (B.Vahabzadə) nümunəsi, təbiətin ən gözəl məziyyətlərini - saflığı, xeyirxahlığı, təbiiliyi insanda axtaran "Musa Yaqub özü təbiətdən ilham ala-alə böyük bir nəsil üçün ilham mənbəyinə çevrilmişdir.(O.İsmayıllı) X.Yusifoğlu onun "Göyərməz" şeirləndən ilham alaraq yazdığı "Qara daşlar göyərməz" əsərində müasir həyatımız, cəmiyyətimiz üçün faydalı, dəyərli fikirlər irəli sürülüb: bu dünyada qəlbə daşlar çoxdur, göz yaşıyla həmin ürəklər göyərməz. İş firildaşa, qozbelə düşsə də, ağıbirçəkələr dərələrini daşa düzələr də, göz yaşımız Araza, Kürə, dürr olub Xəzərə dönsə də, çox mərdlərin boğazları ilgəkələrdən asılısa da, ürəklər deyib - güləməsə də, bir insanın baharı qış olsa da, müsibəti bu dünyada faş olsa da, göz yaşıyla qara daşlar göyərməz. Biganəliyimizə dərman tapmayan şair, nəhayət, sonda yazar:

*Nə qədər ki, Vətən darda, biz gəndə,  
Biri çarpaq, biri üryan, lüt gündə.  
Yeyib-içib firlanıraq hər tində,  
Göz yaşıyla qara daşlar göyərməz.*

Şairin "Əymə" şeirləndəki fikirlər də M.Yaqubun "Tərəzi" şeirləndəki düşüncələrlə üst-üstə düşür.

Şairin uşaqlar üçün yazdığı şeirlər də balacaların düşüncələrinə uyğun, asan anlaşılan, inkişaflarına kömək edən sadə, səmimi poeziya nümunəlidir. "Əvəz və kələz", "Həsənin yuxusu", "Nənəmin nağılı", "Xoşbulaq əfsanəsi" və s. əsərlərdə müdrik babaların nağılı tərzi duyulur. Burada uşaqlara vətənpərvərlik, əməksevərlik, doğruluq, təbiətə məhəbbət və s. müsbət insani - mənəvi keyfiyyətlər aşılanır. Eyni zamanda onlara yalanı deyil, yalnız həqiqəti müdafiə etməyi, Vətənə, xalqa, el-obaya ləyaqətli övlad kimi böyüməyi məsləhət görür:

*Ay gələcək zirəklər,  
Cavanşırlar, Babəklər.  
Gördünüzmü çobanı,  
Nə iş gördü yalanı?!  
Yalandan uzaq olun,  
Düzlükə yaşa dolun.  
Bu Vətənə, bu elə  
Olun layiqli övlad,  
Qazanın şərəfli ad.  
("Xoşbulaq əfsanəsi")*

O, ziyanlı kimi başa düşür ki, acgözlük, tamahkarlıq yaramazlıq və digər neqativ hallar təkcə adamların deyil, bütövlükdə cəmiyyətin əsaslarına zərbə vurur. Bundan başqa, nadanların, qərəzli adamların dedi-qodusuna, böhtənlərə uyan insanların əməllərini də görməyə gözü yoxdur.

İkinci səbəb özünün həm də müəllim olmasınaidir. Müəllim isə insanın iç dünyasının qurucusu, xalqımıza məxsus ən yaxşı əxlaqi keyfiyyətləri, əsrlərlə toplanmış mənəvi dəyərləri nəsillərə ötürən müraciətənə peşə sahibidir. Buna görə şeirləndə bu xüsusiyyətlər-cəmiyyətimizin saflığı, insan taleyi üçün narahatlığı aydın görünür. Çox vaxt sözünün alt qatında mükəmməl bir humor gizləndiyinə görə, bu narahatlılığı həm birbaşa,

həm də dolayı yolla - üstüörtülü şəkildə ifadə etməyi bacarır.

Bu mənada yaradıcılığında təmsillər də mühüm yer tutur. Şair haqqında ürək sözlərini vərəqə köçürmüş Ağasən Bədəlzadə yazar: "Xalqın uşaq şeirlərində, təmsillərində dərin və işıqlı bir poetik təfəkkürün şöleləri, aydınlıq, ağıllı ideya və sərrast bədii ümumiləşdirmələr vardır." Bu təmsilləri oxuyanda, "qəhrəman"larıñı göz önündə canlandıranda Nitşenin aşağıdakı fikri yadına düşür: "Elə adamlar var ki, onlara əl yox, pəncə uzatmaq lazımdır, kaş hələ bu pəncənin caynaqları da olaydı".

Şairin təmsilləri təkcə ideya istiqaməti ilə deyil, məzmununa görə də çox maraqlı və yetişən nəsil üçün tərbiyəvidir. "Pişiyin şahlığı" təmsilində müftəxor həyat, yalnız öz şəxsi rahatlığı üçün təmiz mənəviyyatdan əl çəkənlər qamçılanır. "Qurdun təzə oyunu"nda isə cildini müvəqqəti dəyişərək məqsədinə nail olandan sonra əsl yırtıcı siması aşkar olunanlar, "Yekəbaş qaşiq"da ayağını yorğanına görə uzatmayanlar, "Müğənni eşşək"də ona- buna yaltaqlanmaqla istedadını sübut etməyə çalışanlar, "Tülkülərin birliyi"ndə öz bəd əməlləri ilə sadəlövhələri tora salanlar, "Donuzun sərəncamı"nda haqlılara səslərini keşmək üçün haqsız cəza verənlər, "Meşədə iclas"da söz verib vədəsinə əməl etməyənlər, "Bozdarın etirafı"nda özgə əməyi ilə qəhrəman olanlar satırı atəsinə tutulur.

"Pozanın sonu" təmsilində ona-buna quyu qazanların aqibəti çox ibrətamız şəkildə verilir:

*Lovğalanıb gərdişindən  
Əl çəkmədi vərdişindən.  
Onu, bunu poza-poza  
Pozan özü döndü toza.*

Yaltaqların ifşası "Tülkünün mükafatın"da, onun-bunun kölgəsində yatıb lovğalananların aqibəti "Qudurğan it" də, əməyindən fayda olmayanlar "Tarakanın fəryadı"nda, yerini bilməyənlər "İnadkar ayaqqabı"da şairin simasında tülkü kimi hiyləgərlərin toruna düşən məğrur insanlar "Vəfali tülkü"də, tamahkar insanların aqibəti "Qurdun qohumluğu"nda, hiyləgərlərin "qabiliyyəti", "Hiyləgər siçan"da, onun-bunun hesabına şişənlər "Əməkdar zəli"də ifşa olunur.

X.Yusifoğlu kiçik şeirlərlə yanaşı, poema janrında da əsərlər yazıb. Şairin bu janra müraciət etməsinin başlıca səbəbi, bizcə, yaddaşında olan hadisələrin epik təsviri və keçmiş epik düşüncədə yaşatmasıdır. Onun poemaları həm forma, həm məzmun, sujet, obraz və hadisələrin epik-lirik təsviri baxımından poeziya yaradıcılığımıza kiçik bir töhfədir. Və bu poemalarda şirin dili ilə qələmə aldığı hadisələr oxucuya təbii təsir bağışlayır. ("Ruhlar intiqama çağırır məni", "Təbiətin harayı")

"Ruhlar intiqama çağırır məni" poeması cəsur bir Vətən oğlunun, qəhrəmanlıqla dolu tarixi yol keçmiş bir Vətən övladının bitməz tükənməz harayıdır. Min illərlə yol gələn insan övladının müdriklik çağında dünyani məhv etməyə çalışması, qana bələməsi şairi mat qoyur. Dilemma qarşısında qalan şair qoç Koroğlunun düşüncəsi ilə fikrini belə ifadə edir:

*Tutulur məclisdə igidin yası,  
Kar etmir qulinci, polad libası.  
Gəldi bic əyyamı, namərd dünyası,  
Mənmi qocalmışam, ya zəmanəmi?!*

Poemanın məzmununda son illərin faciələrindən doğan kədər duyulsa da, ümumilikdə əsərə nikbin bir ideya hakimdir: hər qaranlıq gecənin işıqlı bir gündüzü olduğu kimi, xalqımızın da haqq işi qələbə çalacaq. Ümidimizi itirməyək: Babəklər, Koroğlular varisləri arzumuzu görzümzdə qoymayacaq:

*Ümidsiz quşun da bir qanadı şal,  
Bir arzun yol açır, bir arzun əngəl.  
Ürək doğulaydı bədəndən əvvəl,  
Hayif, işdən qabaq bayır doğulur.*

El deyimlərindən yaradıcılıqla bəhrələnən şairin fikirləri poetik düşüncə tərzi ilə qaynayıb-qarışması yaradıcılığına bir səmimilik və şirinlik ciliyib. Şeirlərindəki forma sadəliyi mənanın bədii təsvirini qüvvətləndirir. Eyni zamanda əsərin məzmunu ilə birgə, onu yaşıdan, sevdiren ən vacib cəhətlər ondakı bədii təsvir və ifadə vasitələridir. Cünki məcazlar nə qədər çox olarsa, o qədər də bədii cəhətdən güclü olar, yaddaşlarda uzun müddət qala bilər. Bu mənada bizim işlətdiyimiz, adı saydığımız söz və ifadələr şairin qələmində yeni-yeni mənalar qazanır, oxucunu düşündürən, ona mənəvi zövq verən poetik nümunələrə çevirilir. Kiçik bir şeirdə, hətta bir bənddə bir neçə məcazin olması fikrin təsir gücünü qat-qat artırır, yüksək obrazlılığı təmin edir. Fikirlərimizin təsdiqi üçün bu "bolluğ"un içərisindən bəzi nümunələri təqdim edirik:

*Dünyani gəzirəm duyğularında  
(mübaliğə)  
Bəzən kükrəyərəm, bəzən də sakit.  
Həyati şərab tək çəkib başına  
(taşbeh)  
Qayitsın qəlbimə bahar olarsan,  
Bitərəm yolunda bənövşə kimi.*

*Titrəyir bir payız yarpağı kimi,  
Fırlanır Faralyon dustağı kimi.  
Daşın da daş kimi yaddaşı olur,  
Qoru bu torpağı gözlərin kimi.*

*Arxalı köpəklər qızar, qurd basar,  
Biçarə doğrunun bağrı yarilar.*

"Duman" şeiri isə başdan-başa məcazlarla doludur:

*Yorulmuş yolcu tək çəkər yükünü,  
Dağların üstünü bürüyər duman.  
Çevrilib dağların ağ duvağına,  
Karvanın zirvəyə sürüyər duman.*

*Uçar asta-asta, uçar quş kimi,  
Çırpıclar dağlara vurulmuş kimi.  
Yapışar yamacdan yorulmuş kimi,  
Dərədən yel kimi şütyüyər duman.*

*Bir əlçim ilişib qalib yoxusda,  
Bir azi ləngiyər qayada, daşda.  
Hərdən dumanlanan ağılli baş da  
Danışmaz lal kimi, kiriyyər duman.*

*Hərdən asta-asta, bəzən də ağır,  
Elə bil uçmayırlı, su kimi axır,  
Özünü dağlara, daşlara yaxır,  
Bilmirsən iməklər, yeriyər duman?*

Bəzən olur ki, əvvəlki illərin müəllimlərini nastolji hislərlə xatırlayıraq. O müəllimlər ki, şagirdin daxili aləminə, mənəviyyatına elə güclü nüfuz edirlər ki, yetişən nəsil hansı yaşda olur-olsun, onlara həm ata həm də ana gözü ilə baxır, ilahi varlıq kimi xatırlayır. Elə buna görədir ki, X.Xalqovun müəllimlərinə həsr etdiyi silsilə yazıldarda bu böyük məhəbbətin izləri aydın görünür. O, müəllimlərinin zəngin həyat və yaradıcılıq yolunu müxtəlif səpkili publisistik yazılarla, esselərlə işıqlandırmağa davam edir.

Şairin satirik əsərləri də çox maraqlıdır. Bu satiralar da böyük Sabirin kiçik soydaşının ürək döyüntüləri duylur.

"Bala" əsərində:

*Düzə düz deyənin kəsilihər başı,*

*Asılur qazanı, süzülür aşı. - deyən şair oxucuya məsləhət görür ki, ağızını möhkəm saxlasın, yaltaqlara, mədəahlara qoşulub onlarla "canbir", "dilbir" olsun ki, cəmiyyətdə rahat yaşaya bilsin:*

*Görürsən, məddahlar indi işdədir,*

*Haqqı danişanlar közdə, şisdədir.*

*Düzlər qazanlarda bişhabisdədir,*

*O qaynar qazana tuş olma, bala.*

"Şikayət" də isə dəfələrlə bədəməllərinə görə yixilib payimal olan birisi yenidən vəzifə başına keçib insana "od qoyur".

"Gedir" şeirində cəmiyyətdəki naqisliklər ifşa olunur, "Say burası qoy"da isə xalqın alın təri hesabına qazanılanlar geri tələb olunur. "Ölüb, o" satirasında vicdanı ölünlər, "Yaltaq" və "Yaltaqlana-yaltaqlana" şeirində isə al-çalmaqla baş girləyenlər, "Bircə ayıl, mal kişi" və "Dayıma" şeirində rüşvətxorlar ifşa olunur.

Hər bir şair ömrü boyu oxucu sevgisi qazanmağa, əsl şair isə tanışlıqdan çox anlaşılmışa can atıb. Belə şairlər sakitcə öz aləmlərinə çəkilib təmənna ummadan, iddia etmədən yazırlar. X.Yusifoğlu da böyük dünyada yaradılmış öz müqəddəs söz dünyasında kərpiclərini nurla, işıqla, xeyirxahlıqla, haqqın dərgahına böyük inamlı hörüb, qurduğu müqəddəs, mötəbər poeziya qalasını axıra qədər qorumaq, yeni-yeni çalarla bəzəmək, zənginləşdirmək inamı ilə gələcəyə yol gedir. Bu yolu sonu dünya haqqında bütün arzularının gerçəkləşəcəyi məkandır. Bu məkanın sahibi isə solmaz İlham, sönmez təbi ilə qəlbindəki enerjini sözün obrazlı ifadəsinə sərf edir. Ümid edirik ki, şairin oxucularla hər görüşü onu sənət və mənəvi ucağıq yolunda bir az da qaldıracaq, çağdaş poeziyamızın yaddaşalan səhifələrinə öz layiqli imzasını atacaqdır.